



Sertifika No.....

Sertifikat No:.....

T.C.
GIDA TARIM VE HAYVANCILIK BAKANLIĞI
GIDA VE KONTROL GENEL MÜDÜRLÜĞÜ

VETERİNER SAĞLIK SERTİFİKASI
BAYTARLIQ SERTİFİKATI

Azərbaycan Cumhuriyeti'ne kanatlı eti ihracatı için
Azərbaycan Respublikasına ixrac olunan quş eti üçün

İhracatçı ölkə:

İxrac edən ölkə:

Yetkili Bakanlık:

Selahıyyətli Nazirlik:

Sertifikayı düzenleyen kuruluş:

Sertifikat verən təşkilat:

İdari-bölgesel birim:

İnzibati ərazi bölgüsü:

1. Ürünlerin tanımı / Məhsulun identifikasiyası:

Ürünlerin adı / Məhsulun adı

Paket sayısı / Yerin sayı:

Net ağırlık / çəkisi netto:

Devlet Veterinerlik Servisince onaylanmış tesisin adı (No) ve adresi:

Dövlət baytarlıq xidməti tərəfindən qeydiyyatda alınmış müəssisənin nömrəsi və ünvanı:

2. Paket türü / Qablaşdırma:

3. Üretim tarihi / İstehsal tarixi:

4. Tanım işaretleri / Qeydiyyat nişanı:

5. Kullanma süresi / Yararlıq müddəti:

6. Depolama ve nakliye şartları:

Saxlanma və daşınma şərtləri:

7. Varış yeri ile ilgili bilgi:

Məhsulun təyinatı:

Transit ölkələri / Tranzit ölkələr:

Sınırın keçildiyi nöqtə / Sərhəd keçid məntəqəsi:

Alıcının adı və adresi / Yükləyənin adı və ünvanı:

Nakil vasitəsi / Nəqliyyat vasitəsi:

(Vagon - kamyon plaka numarası, uçuş numarası, geminin adı / (avtonəqliyyatın, vaqonun, no-si təyərəninin və gəminin, reysini göstərməli)

8. Ürünlerin tüketime uygunluk sertifikası

Məhsulun qida üçün yararlılığı haqqında şəhadətnamə.

Şunlar onaylanıram ki:

Bununla aşağıda qeyd olunanları təsdiq edədim:

Kanatlı etleri, ihracatçı ölkədə yetişirilmiş klinik olaraq sağılılı hayvanlardan elde edilmişdir və aşağıdakiler dahil enfeksiyöz kanatlı hastalıklarından ari tesis ve idari bölgeden orijinlenmişlerdir;

ət məhsulu quşların yoluxucu xəstəliklərinə göre sağılılı əraziyə mensub olan teşərrüfattan, kliniki sağılılı quşların kəsindən və emalından alınmışdır, o cümlədən;

Son 6 ay boyunca tesiste ornithosis (psittacosis), Newcastle hastalığı, influenza, paramixovirus enfeksiyonları, infeksiyöz laryngotracheitis, infectious encephalomyelitis;

Təşərrüfatda son 6 ay ərzində paromikrovirus infeksiyası, orintoz (psittacos), İnfeksiyon larinqotaxeyit, ensefalomiyelit, Nyukasi xəstəliyinə qrip;

İhracatçı ölkənin tüm toprağı son üç yıl süresince African swine fever hastalığından aridir.

İxrac edən ölkənin ərazisi son 3 il ərzində donuzların Afrika taunu xəstəliyinc görə sağılılıdır.

Etler, son 12 aydır şap hastalığından ari illərdən elde edilmişdir.

ət son 12 ay ərzində dabağa göre sağılılı inzibati ərazidən çıxır.

Canlı kanatlı hayvanlar, Devlet Veteriner Servisince ruhsatlı ve sürekli denetim altında olan ihracata yetkili işleme tesislerine gönderilmiştir.

Quş Dövlət Baytarlıq xidmətinin daimə nəzarəti altında olan kəsım məntəqəsinə gönderilmişdir.

İhracatçı ölkədə, kanatlı hayvanlar kesim öncəsi veteriner kontrolünə tabi tutuldular ve karkaslar ile iç organları kesim sonrası veteriner sağılılı muayenesinə tabi tutulmuşdur.

Diri quş eləcədə cəmdək, içalat kesim qabağı və kesimdən sonra baytarlıq sanitariya ekspertizasından keçirilmişdir.

Yapılmış olan veteriner sağılılı muayenesinde etlerde bulaşıcı hastalıklarla ilgili herhangi bir değışiklik görölmemiş ve tüketime uygun olduğı tespit edilmiştir.

Baytarlıq - sanitariya ekspertizasının nəticəsinə göre, etin tərkibində yoluxucu xəstəliklərə bənzər həc bir dəyişiklik aşkar edilməmişdir, ət insan qıdası üçün yararlı hesab edilmişdir.

Etlerde pigmentasyon, kan pıhtıları, fiziki yara-bere, ete has olmayan koku ve tad bulunmamaktadır. Depolama sırasında defrost edilmemiş, bir koruyucu madde içermemekte, karkas yüzeyi Salmonella ile bulaşmamış, derin kas dokusu ve organlar renklendirici, iyonize edici maddelerle muamele edilmemiş ve ultraviyole ışınlarına maruz bırakılmamıştır.

Quş ətinde tünd piqmentasiyası, qan taxtalanması, mexaniki çirklənmə, orqanlarının toxumalarında saxlama zamanı salmonella ilə çirklənməmiş, əzələlər boyayıcı, spesifik iyli və konservləşdirici maddələr aşkar edilməmişdir, İonizasiya və ya ultrabənövşəyi şüalara meruz qalmamışdır.

Etlerin elde edildiğı kanatlı hayvanlara, yetişirime ve besleme sırasında veya kesimden önce doğılı veya sentetik östrojen hormon veya hormonal maddeler, antibiyotikler, insektisit ve akarisitler, metal ve tuz verilmemişdir.

Quşlar kesim qabağı təbii sintetik əstrogen, hormonal maddələrdən antibiotik, istifadə edilməyən insektoakarisitlərdən, ağır metal duzları ilə təsir olunmamışdır.

Etlerin (paket tesisin adının ve numarasının açık olarak belirtildiğı) Devlet Veteriner Kontrol damgası vardır.

ətin üzərində (qablaşdırmada) emal müəssisəsinin adı veya nömrəsi göstərilən Dövlət Baytarlıq Nezarətinin möhürü vardır.

Paketleme malzemesi ilk defa kullanılmaktadır ve gerekli sağılılı hijyenik şartları karşılamaktadır.

Qablaşdırma üçün istifadə edilən matəriallar sanitar- gigiyenik tələblərə uyğun olmaqla birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur.

Etlerin nakliye vasıtaları ölkədə onaylı kurallar gereğince dezenfekte edilir ve hazırlanırlar.

Nəqliyyat vasitəsi qəbul edilmiş baytarlıq qaydalarına uyğun işlənmiş və hazırlanmışdır.

Hazırlanıb 201 tarixində düzenlenmiştir

Resmi Veteriner / Dövlət Baytar Həkimi:

(ünvanı, adı/vəzifəsi, soyadı, adı, atasının adı)